

SİĞORTA SİNİFLƏRİ ÜZRƏ STATİSTİK GÖSTƏRİCİLƏR

Sığorta sinifləri	2022		2023		Dinamika	
	Yanvar-mart		Yanvar-mart			
	Haqlar	Ödənişlər	Haqlar	Ödənişlər	Haqlar %	Ödənişlər %
Könüllü sığortalar üzrə - cəmi:	193,989.1	38,898.7	255,355.9	78,217.8	32	101
Həyat sığortası üzrə, o cümlədən:	88,124.6	16,876.6	131,378.0	55,164.6	49	227
Həyatın yaşam sığortası	80,697.0	15,984.5	123,830.8	54,775.1	53	243
Həyatın ölüm halından sığortası	6,887.1	892.1	6,562.5	384.5	-5	-57
Əmək qabiliyyətinin sığortası	291.9	0.0	454.2	4.9	56	
Sağalmaz xəstəliklərdən sığorta	248.6	0.0	530.4	0.2	113	
Qeyri-həyat sığortası üzrə, o cümlədən	105,864.5	22,022.1	123,977.9	23,053.2	17	5
Şəxsi sığorta, o cümlədən:	69,010.0	17,566.1	72,347.6	17,141.7	5	-2
Tibbi sığorta	67,850.4	17,432.8	70,543.7	17,040.8	4	-2
Xaricə səfər edən vətəndaşların sığortası	627.1	25.6	1,148.1	67.9	83	166
Fərdi qəza və xəstəlik sığortası	532.4	107.7	655.8	32.9	23	-69
Əmlak sığortası, o cümlədən:	36,854.5	4,455.9	51,630.3	5,911.5	40	33
Əmlakın sığortası, o cümlədən:	28,226.6	4,414.2	44,645.4	5,837.3	58	32
Hava nəqliyyatı vasitələrinin sığortası	2,710.6	0.0	96.2	0.0	-96	
Əmlakın yanğından və digər risklərdən sığortası	9,824.0	508.4	21,327.6	274.7	117	-46
Avtonəqliyyat vasitələrinin sığortası	8,441.0	3,755.3	9,715.4	4,569.6	15	22
Yüklərin (nəqliyyat) sığortası	1,204.7	1.9	1,635.5	2.4	36	23
Kənd təsərrüfatı heyvanlarının sığortası	1,232.9	148.6	397.1	305.6	-68	106
Su nəqliyyat vasitələrinin sığortası	2,322.2	0.0	2,143.5	109.6	-8	
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	15.9	0.0	15.9	0.0	0	
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	2,374.9	0.0	9,226.8	575.4	289	
- İşçilərin dələduzluğu sığortası	100.2	0.0	87.4	0.0	-13	
Mülki məsuliyyətin sığortası, o cümlədən:	8,430.2	41.7	6,319.6	74.2	-25	78
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	1,909.3	0.0	68.7	0.0	-96	
Ümumi mülki məsuliyyətin sığortası	5,566.8	8.6	4,688.4	73.0	-16	750
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	274.9	33.1	652.8	1.2	138	-96
Peşə məsuliyyətinin sığortası	442.0	0.0	671.9	0.0	52	
İşəgötürənin məsuliyyət sığortası	148.3	0.0	148.0	0.0	0	
Yük daşıyanın mülki məsuliyyətinin sığortası	0.0	0.0	2.6	0.0		
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	88.9	0.0	87.2	0.0	-2	
Kreditlərin sığortası	197.7	0.0	665.3	0.0	236	
İcbari sığortalar üzrə - cəmi:	64,435.9	22,329.0	91,553.6	24,071.9	42	8
Həyat sığortası üzrə	17,066.4	795.2	19,098.3	531.2	12	-33
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	17,066.4	795.2	19,098.3	531.2	12	-33
Qeyri-həyat sığortası üzrə	47,369.5	21,533.8	72,455.3	23,540.7	53	9
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	21,705.1	20,699.4	35,667.0	23,014.3	64	11
Daşınmaz əmlakın icbari sığortası	25,252.1	275.3	36,440.5	390.8	44	42
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	392.3	0.0	322.9	2.0	-18	
Sərnişinlərin icbari fərdi qəza sığortası	14.4	0.0	15.5	0.0	7	
Digər icbari sığorta növləri	5.5	559.2	9.5	133.6	71	-76
Yekun	258,425.0	61,227.7	346,909.5	102,289.7	34	67

STATİSTİK GÖSTƏRİCİLƏR


Sığorta bazarında 2023-cü ilin 1-ci rübünün yekun nəticəsini, 2022-ci ilin eyni aralıqdakı yekun nəticəsi ilə müqayisə etdikdə, sığorta haqlarının 34% artdığı müşahidə edilir. Belə ki, yığımların miqdarı 258,425 min manatdan 346,909.5 min manata qədər yüksəlib.

2023-cü ilin 1-ci rübündə sığorta haqlarının ümumi həcmində əsas pay sahibi olan sığorta növləri aşağıdakılardır:

Nö	Sığorta sinifləri	Artım (min manatla)
1	Həyatın yaşam sığortası	43,253.4
2	Tibbi sığorta	2,693.2
3	Daşınmaz əmlakın icbari sığortası	11,188.4
4	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	6,851.9
5	İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta	2,031.8
6	Əmlakın yanğından və digər risklərdən sığortası	11,503.6
7	Avtoneqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	13,961.9
8	Digər	3,876.6

Ötən illərdə sığorta haqlarının artımında əsas pay sahibi həyat sığorta növləri idi. Bu hesabat dövründə isə, daşınmaz əmlakın icbari sığortasının artımı (44%) səbəbi ilə, bu rüb, nəticənin həyat və qeyri-həyat sığorta sinifləri arasında bərabər nisbətə olduğu görünür.

2023-cü ilin 1-ci rübü ilə 2022-ci ilin 1-ci rübünün müqayisəsində müşahidə olunur ki, sığorta haqlarının ümumi həcmi 68 %-ni (61,366.8 min manat artımla) könüllü sığorta növləri təşkil etməklə, 193,989.1 min manatdan, 255,355.9 min manata qədər artmışdır. 42 %-ni isə icbari sığorta növləri (27.117.7 min manat artım ilə) təşkil edərək, 64,435.9 min manatdan 91,553.6 min manata qədər artmışdır.




2022-cü ilin yanvar, fevral, mart aylarında olan sığorta ödənişləri, 2022-ci ilin yanvar, fevral, mart aylarında olan sığorta ödənişlərinə nisbətən 61% artaraq (41,062 min manat artım), 61,227.7 min manatdan 102,289.7 min manata qədər yüksəldiyi müşahidə olunur.



2022-ci ilin ilk üç ayında sığorta ödənişlərində lider olub bütün sığorta bazarının 93%-ni (94,830.2 min AZN) aşağıdakı sığorta növləri əhatə edir.

- ✓ Həyatın yaşam sığortası (ödənişlərin həcmi 54,775.1 min manat)
- ✓ AVSMMİS (ödənişlərin həcmi 23,014.3 min manat)
- ✓ Tibbi sığorta (ödənişlərin həcmi 17,040.8 min manat)

Könüllü və icbari sığorta növlərinin haqlar və ödənişlərinin 2022 və 2023-cü illərin yanvar, fevral və mart ayları üzrə nisbəti aşağıdakı qrafikdə göstərilən statistika kimidir:



SİĞORTA ŞİRKƏTLƏRİNİN BAZAR PAYLARI 2023 – I rüb





SIĞORTA NÖVLƏRİ ÜZRƏ STATİSTİK GÖSTƏRİCİLƏR

- həyatın yaşam sığortası
- tibbi sığorta
- əmlakın yanğından və digər risklərdən sığortası

- həyatın ölüm halından sığortası
- avtonəqliyyat vasitələrinin sığortası
- kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası



Könüllü top 5



- IBHIS
- AVSMMIS

- DƏİS
- Digər

İcbari top 3




Qeyri-həyat sığortasında, sığorta haqlarının 28% artımı görünür. Bu mövzuda lider sığorta növləri aşağıdakılardır:

- ✓ Daşınmaz əmlakın icbari sığortası (haqlar 11,188 min manat artıb);
- ✓ Əmlakın yanğından və digər risklərdən sığortası (haqlar 11,503 min manat artıb);
- ✓ Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (haqlar 13,962 min manat artıb).


HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2022 I rüb -2023 I rüb)

Qeyd etdiyimiz kimi, 2023-cü ilin I rübündə ümumi sığorta bazarı üzrə artım ötən illərdən fərqli olaraq, həyat və qeyri-həyat sığorta növləri bərabər nisbətdə bölünür. “Həyatın yaşam sığortası” haqlar 43,253 min manat, “Daşınmaz əmlakın icbari sığortası” haqlar 11,188 min manat artıb.

Könüllü sığorta növü üzrə statistika





İcbari sığorta növü üzrə statistika





QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA

(2022 I rüb - 2023 II rüb haqlar)




QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA

(2022 I rüb-2023 I rüb ödənişlər)



HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA

№	Sığortaçının adı	2022 I rüb		2023 I rüb	
		Haqlar	Ödənişlər	Haqlar	Ödənişlər
1	“Atəşgah Həyat” Sığorta Şirkəti ASC	12,491	2,835	15,933	5,715
2	“Meqa Həyat” Sığorta ASC	340	-	903	1
3	“Paşa Həyat Sığorta” ASC	86,302	14,359	125,461	48,350
4	“Qala Həyat” Sığorta Şirkəti ASC	4,201	473	5,782	868
5	“Xalq Həyat” Sığorta Şirkəti ASC	1,857	5	2,397	761
YEKUN		105,191	17,672	150,476	55,696



QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA

2023-cü il hesabat dövründə Həyat sığorta məhsullarının yığımları (196,433 min manat) Qeyri-həyat sığorta məhsullarının (153,234 min manat) yığımlarından 43,199 min manat daha çoxdur. Sığorta şirkətləri arasında sığorta haqlarında ciddi artım PAŞA Sığorta şirkətlər qrupunda müşahidə olunur (164,738 min manat artım). Sığorta haqlarının həcmi ciddi şəkildə artırılacaq bilən növbəti əsas oyunçu 27,812 min AZN artıma nail olan "Qala Sığorta" ASC-yə aiddir.

№	Sığortaçının adı	2022		2023		Dinamika	
		yanvar-mart		yanvar-mart			
		Sığorta Haqları	Sığorta Ödənişləri	Sığorta Haqları	Sığorta Ödənişləri	Sığorta Haqları %	Sığorta Ödənişləri %
1	“A-Qroup Sığorta Şirkəti” ASC	4,863	2,753	5,639	3,517	16	28
2	“AtaSığorta” ASC	1,445	1,775	2,670	725	85	-59
3	“Atəşgah” Sığorta Şirkəti ASC	6,821	2,760	7,565	4,250	11	54
4	AzərSığorta	2,455	6,352	6,939	3,380	183	-47
5	“Azərbaycan Sənaye Sığorta” ASC	4,657	971	5,208	1,499	12	54
6	“AzSığorta” ASC	2,849	1,704	2,847	2,250	0	32
7	“Bakı Sığorta” ASC	1,156	586	1,486	603	29	3
8	“Günay Sığorta” ASC	1,448	1,036	2,543	873	76	-16
9	“İpək Yolu Sığorta” ASC	5,224	16	651	39	-88	144
10	“Meqa Sığorta” ASC	6,392	1,208	8,107	1,970	27	63
11	"Naxçıvansığorta" ASC	550	87	660	191	20	119
12	“Paşa Sığorta” ASC	85,361	17,181	105,381	17,753	23	3
13	“Qala Sığorta” ASC	17,712	1,308	29,883	2,070	69	58
14	“Xalq Sığorta” ASC	8,865	5,701	7,289	6,674	-18	17
15	"Aqrar Sığorta" ASC	3,435	119	9,567	799	178	569
YEKUN		258,425	61,228	346,910	102,290	34	67

HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİNİN 2022 I rüb – 2023 I rüb BAZAR PAYLARI

Həyat sığorta şirkətləri (sığorta haqqları üzrə)


Sığortaçının adı	Sığorta Haqqları (min manat)		
	2022	2023	
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC	12,491	15,933	28%
“Meqa Həyat” Sığorta ASC	340	903	165%
“Paşa Həyat Sığorta” ASC	86,302	125,461	45%
“Qala Həyat” Sığorta Şirkəti ASC	4,201	5,782	38%
“Xalq Həyat” Sığorta Şirkəti ASC	1,857	2,397	29%
YEKUN	105,191	150,476	

Həyat sığorta şirkətləri (sığorta ödənişləri üzrə)

Sığortaçının adı	Sığorta Ödənişləri (min manat)		
	2022	2023	
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC	2,760	5,715	101%
“Meqa Həyat” Sığorta ASC	-	1	0%
“Paşa Həyat Sığorta” ASC	14,359	48,350	236%
“Qala Həyat” Sığorta Şirkəti ASC	473	868	83%
“Xalq Həyat” Sığorta Şirkəti ASC	5	761	1507%
YEKUN	17,672	55,696	

QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİNİN 2022 I rüb - 2023 II rüb BAZAR PAYLARI

Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqqları üzrə)



Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

